

«Bakı-Piva» Açıq Səhmdar Cəmiyyətinin təsisçilərinə:

Ray

Biz, «Bakı-Piva» Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra «Cəmiyyət») 31 dekabr 2024-cü il tarixi üçün maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və ya zərər və həmin tarixdə başa gətən il üçün digər məcmu gəlirlər haqqında hesabat, kapitalda dayışılıqlar haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat, hələ maliyyə hesabatlarına dair qeydlər, o cümlədən mühasibat uçotunun əsas prinsiplərinin xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini aparırıq.

Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına («MHBS») əsasən, 31 dekabr 2024-cü il tarixinə gətirilən maliyyə vəziyyəti, hələ onun maliyyə nəticələrini və həmin vaxt başa gətən il üçün pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından ədalətli şəkildə əks etdirir.

Ray üçün əsaslar

Biz auditli Beynəlxalq Audit Standartlarına («BAS») uyğun aparırıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın «Maliyyə hesabatlarının auditli üzrə auditorun məsuliyyəti» bölümündə əks etdirilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normalara uyğun olaraq Cəmiyyətdən əsli deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və İESBA Məcəlləsinə uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rayımızı əsaslandırmaq üçün yetərli və müvafiqdir.

Digər məlumatlar

Digər məlumatlara görə rəhbərlik məsuliyyət daşıyır. Digər məlumatlar rəhbərliyin hesabatı və sədrin ifadəsinə daxil edilmiş digər məlumatları əhatə edir, lakin maliyyə hesabatlarını və onlara dair auditor hesabatımızı daxil etmir. Maliyyə hesabatlarına dair rayımız digər məlumatları əhatə etmir və biz onlara dair təsdiqləmə qənaəti heç bir formada ifadə etmirik.

Maliyyə hesabatlarının aparığımız auditə əlaqədar bizim vəziyyətimiz digər məlumatlarla tanış olmaq və bunun ədərkən, digər məlumatların maliyyə hesabatları ilə və ya audit zamanı əldə etdiyimiz məlumatlarla uyğun olub-olmamasını və ya başqa qaydada əhəmiyyətli dərəcədə təhrif ehtimalının olub-olmamasını nəzərdən keçirməkdir. Əgər yerinə yetirdiyimiz işə əsasən, həmin digər məlumatlarda əhəmiyyətli təhrifin mövcud olması qənaətinə gəlirsə, bu fakt barədə hesabatda məlumat verməliyik. Bununla bağlı verəcəyimiz heç bir məlumat yoxdur.

Fəaliyyətin fəsiləşləşməsinə dair əhəmiyyətli qeyri-müəyyənlik

Biz diqqətli Cəmiyyətin maliyyə hesabatlarına dair izahedici 3-cü qeyddə olan koronavirus infeksiyasının yayılması şəraitində və bunun iqtisadi nəticələri ilə bağlı Cəmiyyətin fəaliyyətinin davam etdirilməsinə dair qeyri-müəyyənlik faktorlarına yönəlmək istərdik. İzahedici qeydlərdə hazırkı şəraitdə Cəmiyyətin öz fəaliyyətinin fəsiləşləşməsinə təmin etmək sahəsində əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olmadığı qeyd edilmişdir. Bu şəraitə əlaqədar biz öz mülahizələrimizə dayışılıqlar etməmişik.

Maliyyə hesabları üzrə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyətləri

Rəhbərlik maliyyə hesablarının MHBŞ üçün hazırlanmasına və ədalətli təqdimatına və elə bir daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır ki, rəhbərliyin fikrincə, bu sistem dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərdən azad olan maliyyə hesablarının hazırlanması üçün zəruridir. Maliyyə hesablarını hazırladıqda, rəhbərlik Camiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdan başqa müənsib alternativ olmadığı halda, rəhbərlik Camiyyətin fəaliyyət fəaliyyət göstərəcək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyət fəaliyyət istifadə edilməsinə görə məlumatların ağıqlanmasına və mühasibat uçotunun fəaliyyət prinsiplərinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Baş Direktor Camiyyətin maliyyə hesablarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesablarının audit üzrə auditorun məsuliyyətləri

Bizim məqsədlərimiz maliyyə hesablarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rayimiz daxil olan auditor hesablarını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zamanat vermir ki, əhəmiyyətli təhriflər mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yaranan birlər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman pəşəkar mühakimə tətbiq edirik və pəşəkar inamsızlıq nüməyis etdiririk. Biz həmçinin:

- Maliyyə hesablarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rayimizi əsaslandırmaq üçün yetərli və müənsib audit sübutlarını əldə edirik. Dələduzluq nəticəsində əhəmiyyətli təhriflər aşkarlanmaq riski səhvlər nəticəsində daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qəzəli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Camiyyətin daxili nəzarətin səmərəliliyinə dair ray bildirmək məqsədi üçün olmaq şərtlə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların ağıqlanmasının məntiqiliyini qiymətləndiririk.

- Mühasibat uçotunun fəaliyyət prinsiplərinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında Camiyyətin fəaliyyətini fəaliyyət davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu halda, auditor hesablarında maliyyə hesablarındakı əlaqəli əlumatların ağıqlanmasına diqqət yetirməlik və ya belə məlumatların ağıqlanması kifayət olmadığı halda, rayimizə dayışıklıq etməlik. Nəticələrim auditor hesablarının tarixində əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Camiyyətin fəaliyyət fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların ağıqlanması da daxil olmaqla, maliyyə hesablarının ümumi təqdimatının, strukturunun və məzmununun, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesablarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

- Biz Camiyyatin idare edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddələri, habelə əhəmiyyətli audit sūbutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli gətirməzliklər haqqında məlumat veririk.
- Biz həmçinin Camiyyatin idare edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat veririk ki, müstəqilliyə və müstəqilliyinə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlər, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimizə dair müvafiq etik normalarına riayət etmişik.
- Camiyyatin idare edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzarinə gətirilmiş məsələlərdən biz cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirik. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənti təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələ haqqında hesabatımızda məlumatın verilməməsinə qarşı əsaslandırılmış şəkildə güman edildiyinə görə biz bu məsələləri auditor hesabatında təsvir edirik.

Partnyor

Audit üzrə menecer:

«Alfa Audit» QSC-nin
Direktor:

17 Mart 2025-ci il

Bakı, Azərbaycan Respublikası

Azərbaycan Respublikası, Bakı, AZ1078, Akademik Həsən Əliyev küç., 4/189
Falez Plaza 6 mərtəbə, VÖEN: 1305856511
Tel: +994 12 594 48 19, + 994 12 497 40 35
info@alfa-audit.com | www.alfa-audit.com

V.M.Musayev

N.İ. Ağayeva

H.A. Bünyadov



Qeydlər		31.12.2024	31.12.2023
AKTİVLƏR			
8			
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıqlar	399,597.00	414,268.00	-
Təxirə salınmış vergi aktivləri	-	-	-
Uzunmüddətli debitor borcları	2,751,405.00	2,510,405.00	-
Sair uzunmüddətli aktivlər	-	-	-
Cəmi Uzunmüddətli	3,151,002.00	2,924,673.00	
Qismüddətli aktivlər			
Ehtiyatlar	-	-	-
Qismüddətli debitor borcları	576,720.00	576,720.00	-
Pul vəsaitləri və onların	55,925.00	129,722.00	-
ekvivalentləri	-	-	-
Sair qismüddətli aktivlər	1,652.00	1,641.00	-
Cəmi Qismüddətli	634,296	708,083.00	
Cəmi Aktivlər	3,785,298.00	3,632,756.00	
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Ödənilmiş nominal	2,471,400.00	2,471,400.00	-
(səhmdar) kapitalı	-	-	-
Bölüşdürülməmiş mənfəət	577,786.00	458,591.00	-
(ödənilməmiş vergi)	-	-	-
Cəmi Kapital	3,049,186.00	2,929,991.00	
Uzunmüddətli öhdəliklər			
Təxirə salınmış vergi öhdəliyi	33,594.00	33,042.00	-
Cəmi Uzunmüddətli	33,594.00	33,042.00	
Öhdəliklər			
11			
Qismüddətli öhdəliklər			
Vergi və sair məcburi	337,779.00	300,386.00	-
öhdəliklər üzrə ödənişlər	-	-	-
Sair qismüddətli öhdəliklər	364,739.00	369,337.00	-
Cəmi Qismüddətli	702,518.00	669,723.00	
Cəmi Öhdəliklər	736,112.00	702,765.00	
Cəmi Kapital və	3,785,298.00	3,632,756.00	
Öhdəliklər			



Antulis Alius
Baş direktor:

Qeyd	31.12.2024	31.12.2023	Əməliyyat gəlirləri	
			Əsas əməliyyat gəlirləri	Sair əməliyyat gəlirləri
13	488,746.00	488,746.00	Cəmi gəlirlər	
14	(339,452.00)	(124,764.00)	İnzibati xərclər	
15	149,294.00	363,982.00	Vergiləndirilmədən əvvəl mənfəət (zərər)	
	(30,099.00)	72,802.00	Mənfəət vergisi	
	(553.00)	(815.00)	TV aktivləri / öhdəlikləri	
	29,546.00	71,987.00	Mənfəət vergisi üzrə uqotu	
	119,195.00	291,180.00	Hesabat dövründə xalis mənfəət (zərər)	

Antulis Alius
Baş direktor:



Maddələrin adı	31.12.2024	31.12.2023
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Hesabat dövründə xalis mənfəət və ya zərər	119,195.00	291,179.00
Aşağıdakı maddələr üzrə düzəlişlər:		
Torpaq, tikili, əvədanlıqlar üzrə amortizasiya xərcləri	14,671.00	14,671.00
Təxirə salınmış vergi aktivləri/öhdəliyi	553.00	815.00
Mənfəət Vergisi artım (azalma)	37,393.00	88,154.00
İnvestisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər maddələr		(284,101.00)
Dövrüyyə kapitalındakı dəyişikliklərə qədər	<u>171,811.00</u>	<u>(110,718.00)</u>
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:		
Müştərilərin debitor borclarının artması (azalması)	(241,000.00)	(576,720.00)
Sair qısamüddətli aktivlərin artması (azalması)	(10.00)	(6.00)
Sair öhdəliklərdə xalis artım (azalma)	(4599.00)	264,174.00
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	(73,798.00)	(201,834.00)
Pul və pul vəsaitlərinin ekvivalentlərinin azalması (artması)		
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği	129,723.00	331,557.00
Bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan məbləği	55,925.00	129,723.00

Antulis Alius

Baş direktor:



Qeyd	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət (zərər)	Cəmi kapital			
				31.12.2022-ci il tarixinə qalıq	31.12.2023-cü il tarixinə qalıq	31.12.2024-cü il tarixinə qalıq
				Nizamnamə kapitalının artırılması		
				Hesabat dövründə xalis mənfəət (zərər)		
				Təsisçilər arasında kapitalın bölüşdürülməsi (əlan edilmiş dividendlər)		
				31.12.2023-cü il tarixinə qalıq	10	10
				2,471,400.00	2,471,400.00	2,471,400.00
				-	-	-
				291,179.00	291,179.00	291,179.00
				(284,101.00)	(284,101.00)	(284,101.00)
				2,922,912.00	2,929,990.00	3,049,185.00
				451,512.00	458,590.00	577,785.00
				-	-	-
				119,195.00	119,195.00	119,195.00
				-	-	-
				2,471,400.00	2,471,400.00	2,471,400.00
				10	10	10

Antulis Alius
Baş direktor:

